

Qərib
Mehdi

(esse)

İnsan ömrünü bir gündeşə bənzətsək, onun da nə vaxtsa şəfəqlərini yığıb batmaq anı var. Bunu öz şəxsində, taleyində hiss edən görkəmli şairimiz Musa Yaqub 80 yaşından yir-yığışını həm kövrək, həm gerçək hissələr qələmə almışdır. Bu yaşıñ həndəvərində olanlar müdrik şairin köç hazırlığını lazıminca başa düşərlər. Elə mən də şərīk yaşantını başa düşdüüm üçün o şeirin bir bəndini təkcə yaddaşma yox, həm də yazılarımin birinə köçürmişdüm:

*Alem bütün qalmaqaldi,
Kımlar getdi, kımlar qaldı?
Dünya evi darısqaldı,
Daha mən də durum gedim,
Günahımı, savabımı
Qoltuğuma vurum gedim.*

Sənəti mükəmməl, şəxsiyyəti yüksək, savabı günahından qat-qat çox olan şair vədinə eməl etmək üçün ömrü kitabını tamamlayıb durub getdi. O, hansı vədi vermişdi? Nəyə eməl etməliydi? Musa Yaqub meteor sürətli, meteor işiqli bu vədə ədəbi aləmə qədəm qoymuş, son nefesinədək verdiyi sözün ağası olmuşdu. Bu sadıqliq vətən çörəyi ilə böyüküb xaricdə can verənləre nələr demir?

Bəlkə də, borcundan çıxmadım, Vətən! Ömür bahar deyil bir də qayıtsın. Ölsəm də qoyunda qpy ölmə ki, mən Çürüyüm, bir ovuc torpağın artısan.

Şair-vətəndaş əsrlərdən bəri torpaqlarımızın yağmalandığı, parçalandığı, ərazisinin azaldığı bir dönmədə nəşinin bir ovuc torpaq olması ilə Ana Vətənin «xüsusi çəkisini» artırıdı. Əhsən! Vətənə oğul olanın son ucu belə sevgidən, belə sədaqətdən keçir.

Musa Yaqub getdiyimiz yolun doğruluğuna Şübhə dövründə – 60-ci illərdə ədəbiyyata gəlmişdi. O dövr və ondan əvvəlki dövrlərdə yazarlardan tələb olunurdu ki, saxta şüərlərdən və şisirtmə beşilliklərin «nailiyətlərindən» yararlansınlar. İstehsalat şairlərinin yollarında «dur!» mənasını verən qırmızı işıq mövcud deyildi. Amma həyatla birlikdə ədəbiyyatın da sükanı, hərəkat səmti dəyişirdi. Artıq boğulmaqdə olan reallıq bələkdən çıxmışdı. 60-ci illərdə ayılanlar düzgün səmt seçir, keçmiş günahlarını nimdaş paltar kimi soyunub atmağa çalışırdılar. Ziyana – süniliyə sonadək sadıq olmamaq da qazanc sayılırdı.

Musa Yaqub ilk addımlarından cazibəli, şirnikləndirici, arxa-sı partiya dayaqlı mövzulardan yayılmışdır. Məhz bu doğru seçimə görə onun yaradıcılığı demək olar ki, itki verməmişdir.

Əkinçinin pambıq, üzüm, taxıl, kartof və s. sahəsi olduğu kimi, yaradıcı adamin da aq kağızlı yazar sahəsi mövcuddur. Asan qələbə üçün şisirtmelərə, yalanlara yol verilirdi. Bu saxta və ötəri uğurlardan xoflanan Musa Yaqub özünü, düşüncələrini bütün gerçekliyi ilə eks etdirmek üçün başqa sahəni – təbii qanunları ilə

yaşayan təbiəti seçdi. Çünkü təbiət – dağlar, dərələr, bulaqlar, ağaclar, güller, çiçəklər, dağ keçiləri, qartallar yalan danışmağı bacarmırlar. Musa gah təbiətin varlığını cəmiyyətə, gah da cəmiyyətin varlığını təbiətə daşımaqla bənzərsiz, saf bir poeziya dünyası yaratdı. Təbiət də çox xoşalı oldu ki, onun sözünü bütün təbiəliyi ilə mənalandıran bir sözçüsü var.

İndi o sözünün qəlbə dayanıb. Qələmi qələmdanda qalib. Təbiət iç ağrısı ilə bu itkiyə acı'yır. İndi bu dərddən, fikirdən buludların gözü dolub, bülbüllər su-

Musa Yaqub getdiyimiz yolun doğruluğuna Şübhə dövründə – 60-ci illərdə ədəbiyyata gəlmişdi. O dövr və ondan əvvəlki dövrlərdə yazarlardan tələb olunurdu ki, saxta şüərlərdən və şisirtmə beşilliklərin «nailiyətlərindən» yararlansınlar. İstehsalat şairlərinin yollarında «dur!» mənasını verən qırmızı işıq mövcud deyildi. Amma həyatla birlikdə ədəbiyyatın da sükanı, hərəkat səmti dəyişirdi. Artıq boğulmaqdə olan reallıq bələkdən çıxmışdı. 60-ci illərdə ayılanlar düzgün səmt seçir, keçmiş günahlarını nimdaş paltar kimi soyunub atmağa çalışırdılar. Ziyana – süniliyə sonadək sadıq olmamaq da qazanc sayılırdı

Musa Yaqubun qələmi ehtiyac duyunda təbiətdən cəmiyyətə transfer edirdi. Ətrafindən baş verən ictimai-sosial hadisələr, kam-kəsirlər örtüsü, bürünçəyini bir yana buraxıb olduğu kimi göz önmə gəlirdi. Onun müşahidəsinin süzgəcindən keçən təhlili nəticələr ədalətə söykənirdi. Tərəflərin birini qalib, o birisini məğlub elan etmək onun haqq-hesab kitabında yox idi. Şair vicdan tərəzisini ortaliga qoyur, hərənin cəmiyyət qarşısında məsliliyyətini, teqsirini ədaletlə bölürdü. Yəni, azlığından, çoxluğundan asılı olmayaraq tərəfin biri yaxasını kənara çəkib özünə beraat qazandıra bilməzdi. Şair deyirdi: «Bir günah sənindir, bir günah mənim». Yəni, sənin günahın haqqı pozmağındadırsa, mənim günahım da o pozuntuya qarşıdır. Dırıqış göstərməyimdir.

Deyirlər, nəhəng baliqlar çayda yox, dərinliklərdə, okeanlarda yetişir. Böyük sənətkarlar da hər şəraitdə ehtiva edən böyük şəhərlərdə püxtələşir. Rusiyada Lev Tolstoy, Azərbaycanda Musa Yaqub nümunəsi bu ehkama dəzələş verdi. Əslində, can atılan vəziyyətə uyğunlaşmaq istəyir, ancaq bacarmır. O, bir az paytaxt Bakıda yaşadı, irəli çəkilərə Milli Məclisin deputati da oldu. Lakin nəticə könlük açarı olmadı. O da təmərküzleşmiş şəhərdə sıxıldı, yenidən doğma yurdə – İsmayılliya qayıtdı. Xarıbülbül əfsənəvi Şuşa torpağından qeyri-məkanda pardaxlanıb gül aça bilmir. Məlum oldu ki, Musa Yaqub da İsmayıllının Xarıbülbülüdür. O, da başqa mühitdə bitə bilmədi. Yaxşı ki, belə oldu. Yoxsa, ədəbiyyatımız böyük bir sənətkarı canlı ikən itmiş olardı.

Musa Yaqubun qələmi ehtiyac duyanda təbiətdən cəmiyyətə transfer edirdi. Ətrafindən baş verən ictimai-sosial hadisələr, kam-kəsirlər örtüsü, bürünçəyini bir yana buraxıb olduğu kimi göz önmə gəlirdi. Onun müşahidəsinin süzgəcindən keçən təhlili nəticələr ədalətə söykənirdi. Tərəflərin birini qalib, o birisini məğlub elan etmək onun haqq-hesab kitabında yox idi. Şair vicdan tərəzisini ortaliga qoyur, hərənin cəmiyyət qarşısında məsliliyyətini, teqsirini ədaletlə bölürdü. Yəni, azlığından, çoxluğundan asılı olmayaraq tərəfin biri yaxasını kənara çəkib özünə beraat qazandıra bilməzdi. Şair deyirdi: «Bir günah sənindir, bir günah mənim». Yəni, sənin günahın haqqı pozmağındadırsa, mənim günahım da o pozuntuya qarşıdır. Dırıqış göstərməyimdir.

Koronavirus pandemiyasının tüyən etdiyi dönmədə vaxtin ev-dəqal payı çoxaldı. Oxucu üçün dəha çox mütləcə etməyə şərait yarandı, hətta ötənlərdə oxuduqlarını təkrar gözdən keçirmək fürsəti. Kitab şəfəfimdə yaradıcılığına vurğun olduğum Musa Yaqubun da xeyli sayda kitabı vardi. Zövqümüz təmin elemək üçün hərdən o kitablardan biri «göz qonağı» olurdu. Bu dəfə elime onun 38 il önce çapdan çıxmış irihəcmli «Bir sim üstə» kitabı keçdi. Kitabdakıları yenidən əvəldən axıracan oxudum. Bu də-

çoxdur. Ancaq yazılında hər müəllifin əslılıbu, yanaşma qaydası oxucuya təqdim olunan məhsulları bir-birindən fərqləndirir. Sıf təzə mövzu tapmaq hər qələm sahibinə nəsib olmur. Musa Yaqub «Təzə bina»nı yazmaqla təzə mövzuya imza atmaq (hələ onun ustalıqla hasilə getirildiyini demirəm) xoşbəxtliyinə sahib olurdu. Yəni, azlığından, çoxluğundan asılı olmayaraq tərəfin biri yaxasını kənara çəkib özünə beraat qazandıra bilməzdi. Şair deyirdi: «Bir günah sənindir, bir günah mənim». Yəni, sənin günahın haqqı pozmağındadırsa, mənim günahım da o pozuntuya qarşıdır. Dırıqış göstərməyimdir.

Oxucular kitablarında giriş söz-lərinə, idman azarkeşləri də rəqiblərin döyüşvəlli «razminkalarına» o qədər əhəmiyyət vermir. Oxucu, tamaşaçı üçün əsas olanı rəsmi vaxtı mübarizə anlarını izləməkdir. Qələmçilər vəzifəli adamların, kreslo sahiblərinin, tale həll edənlərin qarşı tərəfle münasibətinə, mübarizəsinə çox əsərlər həsr etmişlər. Etibar olunan vəzifə kreslosundan sui-istifadə edənləri ağırlıdan ifşa, yüngülündən qinaq etmişlər. Mübarizə səlahiyyət sahi-

binin meydançasında – kabine-tində gedib. Basılmaz rəhbərin möhürü, dəmir seyfi, şəbəkəli telefonları, dərkənar qoyn rəngli qələmləri gərəyinə təsvir olunub. Təsiretmə silahları ilə Antey qüdrətli rəhbərlər, kabinetlərini alınmaz qalaya çevirirler. Musa Yaqub görünənləri yazsaydı, istər-istəməz müəyyən qədər baş-qalarını təkrar etmiş olacaqdı. Şair başqalarından seçilib: kabinet-meydançanın görünməyən, diqqətdən yaxın hissəsini yəzib. Görünən hissəsinə də yaddan çıxarmayıb. Bununla da o, bu mövzuda birinci və sonuncu müəllifliyi özü üçün təmin edib.

Musa Yaqubun yaradıcılığı bir ümmandır. O, ümmandan istənilən qədər nümunələr çekmək olar. Mən isə onun «Təzə bina»sını ixtisarsız, yozumsuz, təhlil-siz yazıma daxil etdim. Zənnimcə, diqqətli oxucular qərarımın düzgünlüğünü inanacaqlar.

Təzə bina

1.

Lampalar asılıb, rənglənib tavan,
Pəncərə işıqlı, şüşələr təmiz,
Qapılar ikiqat, divarlar əlvən,
Hələ döşəməyə düşməyib bir iz.

Vəzifə stolu... bu da stullar,
Adı düzülüşdə səliqə-sahman,
Miz üstə nə kağız, nə də dərkənar,
Nə iclas qərarı, nə cədvəl, filang

Kənar parketlərə bir az rəng dəyiib,
Xirdəcə eyiblər tapılar hələ.
Qəbul saatları göstəriləməyib,
Arxayı açılır qapılar hələ.

Nə icazə alan, nə izin verən,
Girir işıqçəken, baxır ustalar,
Bu otağın nəyi çatışır gərən?
Vəzifə stolug Bu da stullar.

Hələ rəng iyinə bürünüb otaq,
Rəngsaz bu rənglərə baxıb dincəlir.
İndi yoldan ötən dəcəl bir uşaq,
Gəlib bu stulda otura bilər.

Hələlik divarlar bənnə həvəslı,
Qapı-pəncərelər fəhələ nəfəslə.
Bir barmaq görməyib zəng düymələri,
Telefon dəstəyi həsrətdir əle.

Bayırın havası dolub içəri,
Zamanın havası görünmür hələ.

2.

Bir barmaq uzandi zəng düyməsinə,
Telefon dəstəyi qopdu yerindən.
Tellər qulaq asdı insan səsine,
Otağın havası dəyişdi birdən.

Dəyişdi... Dəyişdi...

Stol arxasında ürək döyündü.

Stullar böyüdü, stol böyüdü...

Böyüdü bir insan ixtiyarıyla,
Böyüdü bir seyfin açarılarıyla,

Böyüdü möhürlə, böyüdü sözlə,

Böyüdü...

Stol arxasında ürək döyündü,

Bir səs eks olundu rəngli tavanda,

Hər şey adilikdən çıxdı bir anda.

Bu halal, doğru qələmlə yerin connətlidir, Musa Yaqub.

